

**“2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər)”nın 2011-ci il ərzində yerinə yetirilmə vəziyyəti haqqında Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi üzrə yekun Məlumatı**

<b>S/s</b>	<b>Tədbirlərin adı</b>	<b>İcraçı təşkilatlar</b>	<b>İcra müddəti (illər üzrə)</b>	<b>İcra vəziyyəti</b>
1.5.8.	İstehlakçıların elektrik sayğacları ilə təmin olunmasının başa çatdırılması	SEN, “Azərenerji” ASC, “Bakielektrikşəbəkə” ASC	2011-2015	<p>“Azərenerji” ASC üzrə 1445174 sayda ümumi elektrik enerjisi istehlakçılarından 1399950 sayda (96,9%) istehlakçı sayğaclarla təmin olunmuşdur. Əhali üzrə 1333200sayda istehlakçılardan 1296869 sayda (97,3%) istehlakçı, qeyri-əhali üzrə 111974 sayda istehlakçıdan 103081 sayda (92,1%) istehlakçı sayğaclarla təmin olunmuşdur. Rayon icra hakimiyyətlərinin təsdiq etdiyi siyahı üzrə 100829 sayda məcburi köçkün istehlakçılardan (nəfər sayı-403316) 87748 sayda (87,0%) istehlakçı sayğaclarla təmin olunmuşdur. Sayğaclarlaşmış ümumi 1399950 sayda istehlakçılardan 263532 sayda (18,8%) istehlakçılarda SMART kart tipli müasir sayğaclar quraşdırılmışdır.</p> <p>“Bakielektrikşəbəkə” ASC üzrə 771013 sayda ümumi elektrik enerjisi istehlakçılardan 756085 sayda (98.1%) istehlakçı sayğaclarla təmin olunmuşdur. Əhali üzrə 719558 sayda istehlakçılardan 705601 sayda (98.1%) istehlakçı, qeyri-əhali üzrə 51455 sayda istehlakçılardan 50485 sayda (98.1%) istehlakçı sayğaclarla təmin olunmuşdur. Rayon icra</p>

				<p>hakimiyyətlərinin təsdiqlədiyi siyahı üzrə 60725 sayda məcburi köçkün istehlakçılardan (nəfər sayı-242900) 59000 sayda (97.2%) istehlakçı sayğaclaşdırılmışdır. Sayğaclaşmış ümumi 756085 sayda istehlakçılardan 5100 sayda (0.7%) istehlakçılarda GSM kanallı SMS mübadiləli müasir tipli sayğaclar quraşdırılmışdır.</p> <p>2008-ci ildən etibarən 2012-ci ilin yanvar ayının 1-nə kimi Bakı şəhərinin elektrik şəbəkələrdə tikinti və yenidənqurma işlərinin aparılması nəticəsində 54 ədəd yeni YS və TM tikilmiş, 393 ədəd YS və TM yenidən qurulmuş və təmir olunmuş, 13998,5 km kabel və 4157,4 km hava xətləri çəkilmiş, 1167 ədəd KTM və transformator quraşdırılmış, 969 ədəd transformator təmir olunmuşdur.</p>
2.3.3.3.	<p>Qaçqın və məcburi köçkünlərin yaşadıkları yerlərdə sayğacların quraşdırılması və istifadə olunan kommunal xidmətləri (elektrik enerjisi, su, qaz) haqlarının ödənilməsinin yalnız həmin sayğacla vasitəsilə həyata keçirilməsi istiqamətində tədbirlərin gücləndirilməsi</p>	<p>QMKİDK, SEN, “Azərenerji” ASC, ARDNŞ, “Azərsu” SC</p>	2011-2015	<p>Qaçqın və məcburi köçkünlər üçün bu sayğacla üzrə, yəni “SMART-Kart tipli, GSM kanallı sms mübadiləli elektron sayğacla, ELSTR tipli qaz sayğacları quraşdırılır. “Bakıelektrikşəbəkə” ASC üzrə 2008, 2009, 2010-cu illər ərzində 9778 ədəd sayğac Qaçqın və Məcburi Köçkün statusu olan əhəlinin fərdi mənzilində, 756 ədəd sayğac isə məcburi köçkünlərinin kompakt məskunlaşdığı yaşayış sahələrində quraşdırılmış və bu istiqamətdə işlər davam etdirilir.</p>